

# GƏDƏBƏY YATAĞININ FİLİZLƏRİNİN FİZİKİ-KİMYƏVİ ƏMƏLƏGƏLMƏ ŞƏRAİTİ

Mursalov S.S.

*Azərbaycan Beynəxalq Mədən Əməliyyat Şirkəti*

Gədəbəy filiz rayonu Azərbaycanın ən iri filiz istehsal edən rayonlarından olub, ölkənin iri porfir-epitermal filiz sahəsi hesab edilir. Filiz rayonu Tetis metallogenik qurşağının Kiçik Qafqaz hissəsində Tetis okeanının Avrasiya kənarına subduksiyası nəticəsində formalasmış Yura-Tabaşır yaşılı Lök-Qarabağ ada qövsünə aid edilir.

Son tədqiqatlar göstərir ki, *Gədəbəy yatağı* zolaqlı möhtəvilərdən ibarət olan yüksək keyfiyyətli qızıl-porfir-mis filizlərindən təşkil olunmuşdur və onun ehtiyatının 90%-ni təşkil edir. Porfir tipli mineralallaşma pirit filizlərinin üzərinə gəlir. Filizsaxlayan səxurlar əsasən törəmə kvarsitlərdən ibarətdir. Subvulkanik riolit-dasit porfirlər eni 200-1000 m (orta hesabla 600 m-dən çox) olmaqla 1800 m məsafədə şimal-qərb – cənub-şərq istiqamətində uzanmış böyük ştokverk əmələ gətirir. 240-300 m dərinliyə qədər qızıl-mis-porfir tiplə əlaqədar olan sulfid mineralallaşması ştokverkin əsas təşkili ediciləridir.

Filizləşmə Bayos-Bat yaşılı andezit tuflarının təmasında, Kimmeric yaşılı diorit intruzivinin üzərində yatır [1]. Filiz cismi porfir teksturaya malikdir və mikrokristallik matrisada kvars gözcükleri əmələ gətirir. Ona görə də filiz kütləsinin ilkin maqmatik təbiətə malik olduğu şübhə doğurur və onun kvars-

adulyar-pirit assosiasiyasının hidrotermal dəyişməsi nəticəsində formalasması daha realdır.

Açıq karxanada çöl tədqiqatları göstərir ki, andezit tuflarının propilit-ləşməsi filiz kütlesi əmələ gətirən kvars-adulyar-pirit dəyişməsinə çevrilir. Çöl tədqiqatları həmçinin vulkanoklastik sūxurların horizontal yerləşmiş ləylarına aid olan propillit və kvarts-adulyar-pirit dəyişmələrlə nəzarət olunmasını göstərir. Karxananın mərkəzi hissəsində iki əsas qırılma strukturların kəsişməsi müşahidə edilir. Onlar məkanca şaquli istiqamətdə yayılan gec argillit dəyişməsilə və çox da böyük olmayan sulfid mineralallaşması ilə əlaqədardır. Kvarts±adulyar±pirit hidrotermal dəyişmə mineralallaşmasında metalların analizi filizin aşağı növlü olduğunu, yatağın mərkəzi hissəsində isə sulfid minerallarında yüksək növlü filizlərin iştirak etməsi müəyyən edilmişdir. Te, Se, Hg, Sb, As kimi elementlərin müxtəlif, lakin yüksək miqdarda iştirak etməsi filizlərin çox da böyük olmayan dərinliklərdə epitermal mühitdə formalasdığını göstərir.

Filiz rayonunda filizləşmə geniş vaxt intervalında formalasmışdır. Bir sıra yataqlar (Bittibulaq) erkən Bayosda andezit və andezibazalt komplekslərində və Bat dövründə (Ərtəpə) gec subvulkanik qurğuların təşəkkül tapması ilə əlaqədar formalasmışdır. Əksər yataqlar (Gədəbəy) isə gec Bayosda subvulkanik turş riolitlər qalxan zaman əmələ gəlmışdır.

Gədəbəy yatağının filizlərinin əmələ gəlmə temperaturunu təyin etmək üçün müxtəlif mineralların paragenezisindən və eksperimental işlərin nəticələrindən istifadə edilmişdir. Bu məqsəd üçün eyni məhlullardan əmələ gəlmiş, tarazlıq vəziyyətində olan və məkanca əlaqədar olan sulfid və sulfat mineralları əlverişli sayılır. Ohmoto və Goldhaber (1997) tərəfindən təklif edilmiş üsuldan istifadə etməklə, hesablama aparılmışdır [2]. Tarazlıqda olan xalkopirit və sfalerit arasındakı geotermometrə görə temperatur  $227^{\circ}\text{C}$ -dən  $952^{\circ}\text{C}$ -yə qədər dəyişir. Pirit və sfalerit tarazlığına görə isə mineralların kristallaşma temperaturu  $48^{\circ}\text{C}$ -dən  $96^{\circ}\text{C}$ -yə kimi dəyişir. 80 m dərinlikdən götürülmüş barit və sfalerit tarazlığı üçün temperatur  $610\text{-}660^{\circ}\text{C}$  diapazonunda dəyişir.

Göründüyü kimi barit-sfalerit və xalkopirit-sfalerit cütlükleri əsaslandırılmamış yüksək (uyğun olaraq  $\sim 660$  və  $\sim 952^{\circ}\text{C}$ ), pirit-sfalerit cütlüyü isə çox aşağı temperaturlar verir. İzotop fraksiyonlaşmasına əsaslanan belə dəyişkən temperaturun olmasını həqiqi tarazlıqdan kənara çıxmazı ilə izah etmək olar. Ohmoto və Rye (1979) görə  $\sim 300^{\circ}\text{C}$ -dən aşağı temperaturda sulfid və sulafatlar arasında izotop tarazlıq həmişə olmur [3]. Mineral cütlükler arasında tarazlığın pozulması mayedə  $\text{SO}_4 / \text{H}_2\text{S}$  nisbətinin dəyişməsi, kükürdüñ müxtəlif növlərinin tam tarazlığa gəlməsi üçün mayenin az müddətdə (bir aydan az olmaqla) qalması ilə izah etmək olar. Ona görə də qeyri tarazlıqda olan kükürdüñ paylanmasıdan sonra mayenin tez soyuması sulfid-sulfat cütlükleri arasındaki temperaturun əsaslandırılmasına səbəb olur. Mayelərin tarazlıqda olmamasının digər səbəbi isə  $\text{SO}_4/\text{H}_2\text{S}$  nisbətinin dəyişməsinə səbəb olan mayelərin qarışmasıdır [4].

H.Ohmoto, R.Ryeye (1971), İ.V.Vikentyev (2006) görə xalkopirit-sfalerit sistemində parçalanma strukturu  $350\text{-}400^{\circ}\text{C}$ -də, bornitin xalkopiritdə parçalanması isə  $300^{\circ}\text{C}$ -də baş verir [3, 5]. Xalkozin bornitlə nadir hallarda şəbəkə bitişikləri əmələ gətirərək, parçalanma strukturuna aid etmək olar və  $225^{\circ}\text{C}$  temperaturda əmələ gəlir.

Beləliklə, yuxarıda dediklərimizi yekunlaşdıraraq, Gədəbəy yatağının filiz-əmələgəlmə temperaturu erkən əmələ gələn mineral paragenezislər üçün  $350\text{-}300^{\circ}\text{C}$ , gec mərhələ üçün isə  $300\text{-}150^{\circ}\text{C}$  təşkil edir.

Filizəqədərki və filizdən sonrakı daykaların filiz əmələgəlmə zamanı onu örtən dam sūxurları ilə münasibətinə görə Gədəbəy yatağının filizlərinin əmələgəlmə dərinliyi (filiz əmələgəlmə dövründə yer səthindən filiz cisminin əmələgəlmə dərinliyi)  $200\text{-}500$  m və filiz əmələgəlmənin şaquli amplitudası  $1,0\text{-}1,5$  km təşkil etmişdir. Filiz cismini örtən andezibazalt dam sūxurlarının qalınlığı birinci yüz metri keçmir. Bununla yanaşı Gədəbəy filiz rayonunda filizləşmə stabil olaraq  $700\text{-}800$  m-ə qədər dəyişir. Başqa sözlə desək, filizlərin əmələgəlmə dərinliyi (300 və daha çox) epitermal yataqların subvulkanik səviyyəsinə uyğun gəlir.

#### **Ədəbiyyat**

- 1.Баба-заде, В.М., Махмудов, А.И., Рамазанов, В.Г. Медно-и молибден-порфировые месторождения. Баку: Азернешр, 1990, 375с.
- 2.Ohmoto, H, Goldhaber, M.B. Sulfur and carbon isotopes // Geochemistry of hydrothermal ore deposits, - 1997. v.3, - p.517-600
- 3.Ohmoto, H., Rye, R. Isotopes of sulfur and carbon // Geochemistry of hydrothermal ore deposits, - 1979. v.2, - p.509-567
- 4.Valiyev, A., Bayramov, A., Mammadov, S., Mursalov, S. et al. Structural Geology, Lithology, Mineralization, and New Perspectives on the Gadir Low-Sulfidation Deposit, Gedabek District; a Newly Discovered Orebody in the Tethyan Metallogenic Belt, Lesser Caucasus, Azerbaijan, Society of Economic Geologists, Inc. SEG Conference, Chesme, Izmir, Turkey, 2016.
- 5.Викентьев, И.В. Формы нахождения и условия концентрирования благородных металлов в колчеданных рудах Урала // Геология рудных месторождений, 2006, т.48, №2, с.91-125